

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

---

## 1. CƏMİYYƏT HAQQINDA MƏLUMAT

"AtaSığorta" açıq səhmdar cəmiyyəti (bundan sonra "Cəmiyyət") 21 iyul 2004-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına (1104-A1-407 N-li "Dövlət qeydiyyatı haqqında şəhadətnamə") alınmışdır.

Cəmiyyətə sığorta fəaliyyəti göstərmək üçün Maliyyə Nazirliyi tərəfindən qeydiyyat nömrəsi 316 olmaqla 10 noyabr 2009-cu il tarixli 000300 nömrəli müddətsiz lisenziya verilmişdir.

Cəmiyyət tərəfindən aparılan sığorta əməliyyatlarına əmlakın, nəqliyyat vasitələrinin, yüklərin, məsuliyyətin, maliyyə risklərinin sığortası, tibbi sığorta və digər sığorta xidmətləri və təkrarsığorta daxildir və Cəmiyyətin fəaliyyəti təkcə bunlarla məhdudlaşmır.

24 iyun 2011-ci il tarixli 165-IVQ sayılı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası qanunu qəbul olunmuş, 17 oktyabr 2011-ci il tarixdə qüvvəyə minmişdir. 29 noyabr 2011-ci il tarixdə "İcbari Sığorta Bürosu" hüquqi şəxslərin ittifaqının nizamnaməsi dövlət qeydiyyatından keçmişdir. İcbari Sığorta Bürosunun 19 dekabr 2011-ci il tarixli 04 sayılı çıxarışına əsasən Cəmiyyətə aşağıdakı icbari sığorta növləri üzrə sığorta fəaliyyəti göstərilməsi üçün icazə verilmişdir:

- Daşınmaz əmlakın icbari sığortası;
- Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası;
- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası.

31 dekabr 2013-cü il tarixə cəmiyyətin strukturuna 5 filialı, 8 nümayəndəliyi və 6 satış ofisi daxildir.

31 dekabr 2013-cü və 31 dekabr 2012-ci il tarixlərinə Cəmiyyətin nizamnamə kapitalında səhmdarın payı aşağıdakı kimi olmuşdur:

<b>Səhmdar</b>	<b><u>31.12.2013</u></b>	<b><u>31.12.2012</u></b>
"AtaHoldinq" ASC	100%	100%
<b>Cəmi</b>	<b><u>100%</u></b>	<b><u>100%</u></b>

Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsi 102.

Cəmiyyətin faktiki fəaliyyət göstərdiyi ünvan: Bakı şəhəri, Z. Əliyeva küçəsi 55

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

*(Azərbaycan manatı ilə)*

---

## 2. ƏMƏLİYYAT MÜHİTİ

Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar maliyyə xidmətləri bazarının da genişlənməsi və inkişafına müsbət təsir göstərir. Müvafiq olaraq yerli qanunvericilik aktları da (vergi, gömrük, sığorta və s.) müxtəlif əlavə və dəyişikliklərə məruz qalır. 25 dekabr 2007-ci il tarixində "Sığorta fəaliyyəti haqqında" yeni qanun qəbul olunmuş və həmin qanunun qüvvəyə minməsi ilə əlaqədar sığorta sahəsində münasibətləri tənzimləyən bir sıra normativ sənədlər (qaydalar) Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuşdur.

## 3. TƏQDİMATIN ƏSASI

### Təqdimatın əsası

Cəmiyyət mühasibat yazılışlarını Azərbaycanın sığorta və mühasibat uçotu qaydaları əsasında aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının sığorta və mühasibat qaydaları əsasında hazırlanmış və zəruri düzəlişlər edilmişdir.

Maliyyə hesabatlarının hazırlanmasında hesabat tarixinə aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edə biləcək hesablamalardan istifadə olunur.

### Əməliyyat valyutası

Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan Manatıdır ("AZN").

## 4. UÇOT SİYASƏTLƏRİ

Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq edilmişdir.

### Uçot metodu

Maliyyə hesabatları ilkin dəyər konsepsiyası əsasında hazırlanmışdır.

### Əsas əməliyyat gəliri

Əsas əməliyyat gəliri hesablama metodu əsasında tanınır və tanınma alıcı ilə müqavilənin bağlandığı andan başlanır.

### Digər gəlirlər

Digər gəlirlər aidiyyəti əməliyyatlar başa çatdıqda gəlirin kreditinə yazılır. Əməliyyat xərcləri və digər xərclər adətən mallar alındıqda və ya xidmətlər yerinə yetirildikdə hesablama metodu ilə qeyd olunur.

### Pul vəsaitləri və ekvivalentləri

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

*(Azərbaycan manatı ilə)*

Pul vəsaitləri – nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

Pul vəsaitlərinin ekvivalentləri – ödəmə müddəti üç ayadək olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərini dəyişməsi kimi cüzi riskə məruz qalan qısamüddətli qoyuluşlardır. Pul vəsaitlərinin ekvivalentlərinə hesabat ilinin sonunda xalis pul vəsaitləri və onların ekvivalentlərinə əlavə edilən hər-hansı bank overdraftı da daxildir.

### Banklarda yerləşdirilmiş əmanətlər

Banklarda yerləşdirilmiş əmanətlər qarşı tərəfə pulun birbaşa verilməsindən yaranır. Banklarda yerləşdirilmiş əmanətlər pul vəsaitinin qarşı tərəfə ödəmə şəklində verildikdə qeydə alınır.

### Ödəniş tarixinədək saxlanılan investisiyalar

Ödəniş tarixinədək saxlanılan investisiyalar müəyyənləşdirilən və sabit ödənişli borc qiymətli kağızlarıdır. Bu cür qiymətli kağızlar ilk olaraq ədalətli dəyər üstəgəl birbaşa əməliyyat xərcləri məbləğində tanınır.

### Alınacaq vəsaitlər və qabaqcadan ödəmələr

Alınacaq vəsaitlər sığortalanan şəxslərdən alınacaq birbaşa sığorta ödənişlərindən, təkrarsığortanı və riski başqa tərəfə verən şirkətdən alınacaq sığorta mükafatlarından və iddialar üzrə riskin digər tərəfə transferi nəticəsində debitor borclarından və digər vəsaitlərdən ibarətdir. Təkrarsığorta üzrə debitor və kreditorlar bunun üçün hüquqi əsas olduqda əvəzləşdirilir. Cəmiyyət xalis və ya birgə hesablaşma niyyətinə malik olur. Alınacaq vəsaitlər sığorta müqaviləsi bağlandığı tarixdə qeydə alınır və xidmətlər göstərildiyi zaman mənfəət və zərər hesabatına yazılır. Qabaqcadan ödəmələr ödəmə tarixində qeydə alınır və xidmətlər yerinə yetirildikdə mənfəət və zərər hesabatına daxil edilir.

### Torpaq, tikili, avadanlıq və amortizasiya

Aktiv kimi tanına bilən torpaq, tikili və avadanlıq obyektini əldə olunan zaman ilkin dəyəri əsasında tanınır. "İlkin dəyər" ödənilmiş pul və ya pul ekvivalentlərinin məbləğinə və ya ödənilmiş hər hansı digər əvəzləşdirmənin ədalətli dəyərində bərabərdir. Əsas vəsaitlər yığılmış köhnəlmə və hər hansı qiymətdən düşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır ("ilkin dəyər modeli"). Torpaq istisna olmaqla əsas vəsaitlərin köhnəlməsi "azalan qalıq metodu" əsasında aktivlərin illik köhnəlmə dərəcələrini istifadə etməklə hesablanır:

Tikililər	7%
Maşın və avadanlıqlar	25%
Nəqliyyat vasitələri	25%
Digər aktivlər	20%

Hər bir maliyyə ilinin sonunda aktivlərin qiymətdən düşmə zərərinə müəyyən etmək üçün ilkin dəyərə əsaslanan balans dəyəri ilə bərpa oluna bilən dəyəri müqayisə edilir. Əgər balans dəyəri bərpa oluna bilən

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

*(Azərbaycan manatı ilə)*

---

dəyərindən əhəmiyyətli dərəcədə artıq olarsa, bu iki dəyər arasındakı fərq mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilməklə balans dəyəri bərpa oluna bilən dəyərə qədər silinir.

### Qeyri-maddi aktivlər və amortizasiya

Qeyri-maddi aktiv aşağıdakı meyarlara cavab verdikdə tanınır:

- Bu aktiv fiziki formaya malik olmayan qeyri-monetar aktiv olmalıdır;
- Ayrıca tanına bilinməlidir;
- Müəssisə aktiv üzərində nəzarət imkanına malik olmalıdır;
- Gələcəkdə iqtisadi səmərələr yaratmalıdır;
- Gələcəkdə iqtisadi səmərələrin müəssisəyə daxilolacağı ehtimalı olmalıdır;
- Aktivin dəyəri etibarlı qiymətləndirilməlidir.

Bu meyarlardan hər-hansı yerinə yetirilmədikdə xərclər qeyri-maddi aktiv kimi deyil, onların yarandığı dövrün xərcləri kimi tanınır. Qeyri-maddi aktivlərin tanınması onların ilkin dəyəri əsasında aparılır. Cəmiyyət ilkin tanınmadan sonra qeyri-maddi aktivini amortizasiya çıxılmaqla ilkin dəyər ilə uçota alır ("ilkin dəyər modeli"). Qeyd etmək lazımdır ki, faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlər amortizasiya oluna bilərlər, faydalı istifadə müddətləri qeyri-müəyyən olan qeyri-maddi aktivlər isə amortizasiya oluna bilməzlər. Cəmiyyət faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlərə amortizasiyanı "düz xətt metodu" ilə hesablayır. Bundan əlavə, balans dəyəri təyin edilmiş ədalətli dəyərlə müqayisə edilməli və ədalətli dəyər balans dəyərindən əhəmiyyətli dərəcədə aşağı olduqda, balans dəyərindən qiymətdən düşmə zərəri çıxılmalıdır. Aktiv qiymətdən düşmüş olduqda, ona amortizasiyanın standart qaydalarının tətbiq edilməsi davam etdirilməlidir.

### Ehtiyatlar

Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə qiymətləndirilir.

### Vergilər

Vergilərin məbləği balans tarixinə qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesablanır.

#### *Mənfəət vergisi*

Mənfəət vergisi xərcləri cari vergilərdən və təxirə salınmış vergilər üzrə xərclərdən ibarətdir.

*Cari mənfəət vergisi* - balans hesabatı tarixinə qüvvədə olan vergi dərəcələrini istifadə etməklə dövr üzrə gözlənilən vergiyə cəlb olunan mənfəət əsasında hesablanır. Hesabatdakı bəzi gəlir və xərclərin digər dövrlərdə

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

*(Azərbaycan manatı ilə)*

vergi bazasına aid ediləcəyinə (müvəqqəti fərqlər) və bəzi maddələrin heç bir vaxt vergi bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə (daimi fərqlər) vergi mənfəəti hesabatdakı mənfəətdən fərqlənir.

**Təxirə salınmış mənfəət vergisi** – cari və keçmiş dövrlərin maliyyə hesabatlarında tanınan əməliyyat və hadisələrin qiymətləndirilmiş gələcək vergi nəticələridir. Təxirə salınmış vergi elə mühasibat qeydidir ki, müvəqqəti fərqlər üzrə nəticələnə biləcək uçot mənfəəti və vergi mənfəəti arasında mövcud olan əlaqə ilə bağlı istənilən təhrifin aradan qaldırılmasını təsvir edir. **Təxirə salınmış vergi öhdəlikləri** – vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisinin məbləğidir. Vergi tutulan müvəqqəti fərqlərin mövcud olduğu yerlərdə vergi xərci nəzərdə tutulan gələcək vergi xərci vasitəsilə artırılır və öhdəlik kimi mühasibat balansında tanınır. **Təxirə salınmış vergi aktivləri** – çıxılan müvəqqəti fərqlərin nəticəsi kimi yaranan və gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləğləridir.

**Təxirə salınmış vergi aktivləri və öhdəliklərinin qiymətləndirilməsi** – aktivin realizasiya olunacağı və ya öhdəliyin yerinə yetiriləcəyi dövrə tətbiq edilməsi gözlənilən balans hesabatı tarixinə qüvvədə olan vergi dərəcələri əsasında qiymətləndirilməlidir. Lakin balans hesabatı tarixinə hökumət gələcək illərdə vergi dərəcəsini dəyişəcək qanunvericilik aktlarını qəbul edərsə, bu zaman gələcəkdə qüvvədə olacaq dərəcə istifadə olunmalıdır.

Birbaşa səhmdar kapitalına təsir edən əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa mənfəət və ya zərər hesabında əks etdirilir. Səhmdar kapitalına təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər səhmdar kapitalında öz əksini tapır.

### İnvestisiyalar

Digər müəssisələrin qiymətli kağızlarına və aktivlərinə qısamüddətli və uzunmüddətli investisiyalar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə tanınır.

### Ödəniş tarixinədək saxlanılan investisiyalar

Adətən aşağıdakı beş meyarə uyğun olduğu zaman investisiyalar “ödəniş müddətinə qədər saxlanılan investisiyalar” kimi təsnifləşdirilir:

- qeyri-törəmə aktivlərdir;
- sabit və ya müəyyənləşdirilə bilən ödənişlərdir;
- sabit ödəmə müddətinə malik olmalıdırlar;
- müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üzrə kəskin niyyəti vardır;
- müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üçün maliyyə imkanına malikdir.

### Qiymətləndirilmiş öhdəliklər

Gələcəkdə yaranacaq öhdəlik ehtimal edildikdə, bu ehtimal yarandığı andan bəri qeyd edilmiş öhdəlik qiymətləndirilmiş öhdəlik kimi tanınır.

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

---

### Sığorta əməliyyatları

**Sığorta haqqı** – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.

**Baza sığorta haqqı** – sığorta müqaviləsi üzrə hesablanmış sığorta haqqından həmin müqavilənin bağlanması üzrə göstərilən vasitəçilik xidməti üçün komissiyon muzu (hesablanmış sığorta haqqının 15%-dən çox olmamaqla) çıxıldıqdan sonra qalan məbləğdir.

**Qazanılmamış sığorta haqqı** – sığorta haqqının sığorta təminatının qüvvədə olma müddətinin hesablama tarixindən sonrakı dövrünə aid olan hissəsidir.

**Qazanılmış məcmu sığorta haqları** – hesabat dövrü ərzində bağlanmış sığorta (təkrarsığorta) müqavilələri üzrə hesablanmış məcmu sığorta haqlarının və hesabat dövrünün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatını çıxıldıqdan sonra qalan məbləğdir.

**Sığorta ödənişi** – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

### Sığorta ehtiyatları

**Qazanılmamış sığorta haqları ehtiyatı** - Sığorta mükafatının qazanılmayan hissəsi üçün ehtiyat balans hesabı tarixinə qüvvədə olan və müddəti bitməyən qaydaların şərtləri ilə əlaqəli dövrdə qəbul olunmuş və vaxtaşırı hesablanan sığorta mükafatlarının bir hissəsini ifadə edir.

**Zərərlər ehtiyatı** - yekun zərərlər üçün hesablamaları əks etdirir. Zərərlər ehtiyatına bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı (BTZE) və baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı (BVBZE) daxildir. İddialarla bağlı xərclərin tənzimlənməsi üzrə hesablamalar hər iki ehtiyata (BTZE) və (BVBZE) daxil edilir. BTZE sığortaçıya bildirilmiş, lakin hesabat tarixinə qədər tənzimlənməmiş hər bir tələb üzrə hesablanır. BVBZE verilmiş sığorta ödənişlərinə əsasən hesabat tarixinə üçbucaq metodu ilə hesablanmış BVBZE, hesabat tarixinə hesablanmış BTZE-nin 25%-i və hesabat tarixindən əvvəlki 4 rüb ərzində qazanılmış məcmu sığorta haqlarının 5%-nin böyük olanı əsasında hesablanır. Yekun düzəlişlər yarandıqları dövr üzrə mənfəət və zərər haqqında hesabatda əks olunur.

### Təkrarsığorta

Təkrarsığorta sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı və ya təkrarsığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada təkrarsığortaçı ilə bölüşdürülməsi və ya təkrarsığortaçıya ötürülməsidir. Cəmiyyət biznesin normal gedişində təkrarsığorta üzrə riskləri digər şirkətə verir. Lakin risk və təkrarsığortanın digər tərəfə verildiyi təkrarsığorta müqavilələri Cəmiyyəti sığortalanan şəxslər qarşısındakı öhdəliklərindən azad etmir. Aktivlərin təkrarsığortasına ödənilmiş iddialar üçün təkrarsığorta şirkətlərindən debitor borcları, o cümlədən, zərərləri tənzimləyən iddialar və Cəmiyyətə verilən sığorta mükafatları daxildir. Təkrarsığorta üzrə kreditor borclar təkrarsığortaçıya təkrarsığorta ödənişlərinin köçürülməsi üzrə Cəmiyyətin öhdəliyidir və Cəmiyyətin təkrarsığorta halları ilə bağlı iddialarındakı payıdır. Təkrarsığortalar tərəfindən ödəniləcək vəsaitlər təkrarsığorta siyasəti ilə bağlı iddia öhdəliyinə münasib şəkildə hesablanır. Sığorta riskini digər tərəfə verməyən təkrarsığorta müqavilələri birbaşa balansda əks edilir və digər alınacaq vəsaitləri və ya ödəniləcək vəsaitləri maddəsinə daxil edilir. Depozit aktivlər və ya

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

öhdəliklər ödənilmiş və ya alınmış məbləğdən dəqiq müəyyənləşdirilmiş sığorta haqları və ya təkrarsığortalanan şəxs tərəfindən tutulmalı haqlar çıxılmaqla tanınır.

### Xalis əldə etmə gəlirləri

Cəmiyyət qəbul edilmiş yeni sığortalara görə komissiyalar ödəyir və təkrarsığortaçıya verilən riski köçürülmüş sığorta mükafatlarına görə komissiyalar alır. Bu növ, komissiya mənfəət və zərər haqqında hesabatda sığorta fəaliyyəti bölməsində qeydə alınır.

### Sığorta fəaliyyəti ilə bağlı olmayan xidmətlər

Sığorta ilə bağlı olmayan xidmətlər birbaşa balansda hesabat edilərək riskin köçürülmədiyi əməliyyatları əks etdirir. Aktiv və ya öhdəlik geri ödənilmiş məbləğlər və tutulmuş hər hansı komissiyalar çıxılmaqla alınmış məbləğlər ilə tanınır.

### Xarici valyuta əməliyyatı

Cəmiyyətin əməliyyat valyutası manatdır. Xarici valyutada olan monetar maddələr (kassa qalığı, hesab qalığı, debitor borclar, kreditor borclar, öhdəliklər və s.) Cəmiyyətin balans hesabatının bağlandığı tarixə (31 dekabr) olan valyuta məzənnəsindən istifadə etməklə hesabat verdiyi valyutaya dəyişilir. Xarici valyutada olan maya dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr tanınmış maya dəyəri nəticəsində ilkin əməliyyatın aparıldığı zaman mövcud olan valyuta məzənnəsi istifadə olmaqla çevrilir. Xarici valyutada olan ədalətli dəyər ilə qiymətləndirilən (və ya yenidən qiymətləndirilmiş) qeyri-monetar maddələr ədalətli dəyər müəyyən edilən (və ya yenidən qiymətləndirilmə aparılan) günə olan valyuta məzənnəsi istifadə olunmaqla çevrilir.

Xarici valyuta ilə ifadə olunmuş monetar maddələr ilə əlaqədar yaranan məzənnə fərqləri mənfəət və zərər haqqında hesabat vasitəsilə mühasibat uçotuna daxil edilir. Qeyri-monetar maddələrlə bağlı digər mənfəət və ya zərərin mənfəət və zərər haqqında hesabat vasitəsilə tanındığı hallarda yaranan məzənnə fərqləri də həmçinin bu hesablara daxil edilir. Mənfəət və ya zərərlər kapital vasitəsilə tanındığı hallarda müvafiq olaraq, məzənnə fərqləri də həmçinin kapital vasitəsilə tanınır.

Xarici valyuta balansında istifadə olunan əsas dərəcə Azərbaycan Respublikası Mərkəzi Bankının ("ARMB") rəsmi məzənnələri əsasında aşağıda göstərilib:

	<u>31.12.2013</u>	<u>31.12.2012</u>
1 ABŞ dolları/AZN	0,7845	0,7850
1 avro	1,0780	1,0377
1 funt sterlinq	1,2927	1,2694

### Əvəzləşdirmə

Maliyyə aktivləri və öhdəlikləri yalnız o zaman əvəzləşdirilir ki, qarşılıqlı əvəzləşdirmənin həyata keçirilməsi üçün qanuni hüquq mövcud olmalı, iki alətin qarşılıqlı əvəzləşdirilməsi niyyəti və hər iki müqavilənin eyni zamanda reallaşdırılması niyyəti olsun.

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

### İşçi heyəti ilə bağlı xərclər və aidiyyəti ayırmalar

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Cəmiyyət işçilərin əmək haqlarından məcburi sosial sığorta haqları tutur və onları Dövlət Sosial Müdafiə Fonduna köçürür. Bundan əlavə bu tip təqaüd sistemi işəgötürən tərəfindən işçilərin əmək haqqı fondunun müəyyən faizi kimi Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ayırmalarını nəzərdə tutur. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən yerinə yetirilir. Cəmiyyət Dövlət Sosial Müdafiə Fondunun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı fərdi qaydalara malik deyildir. Bundan başqa, Cəmiyyətdə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

### Səhmdar kapitalı

Səhmdar kapitalı ilkin dəyər ilə tanınır. Səhmdarların pulu vəsait şəklində deyil, aktiv və ya başqa formada kapitalla əlavələr etdikdə onların dəyəri əməliyyatın aparıldığı tarixə ədalətli dəyər ilə qeydə alınır.

## 5. GƏLİR VƏ XƏRCLƏRİN TƏHLİLİ

31 dekabr 2013-cü il tarixinə **sığorta fəaliyyəti** üzrə gəlir və xərclər aşağıdakı kimi olmuşdur:

	Şəxsi sığorta	Əmlakın sığortası	Mülki məsuliyyətin sığortası	Qarışıq maliyyə risklərinin sığortası	İcbari sığorta	Cəmi
<b>Əsas əməliyyat gəlirləri:</b>	<b><u>1 380 085</u></b>	<b><u>8 615 074</u></b>	<b><u>201 778</u></b>	<b><u>1 800</u></b>	<b><u>3 291 998</u></b>	<b><u>13 490 734</u></b>
Birbaşa yığılmış sığorta mükafatları	1 380 004	8 043 448	197 146	1 800	3 193 679	12 816 077
Sığorta ödənişlərində təkrarsığortaçıların payı	-	337 514	-	-	85 762	423 276
Təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon muzzdlar	81	234 113	4 631	-	12 557	251 381
<b>Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)</b>	<b><u>290 144</u></b>	<b><u>(3 377 835)</u></b>	<b><u>(37 862)</u></b>	<b><u>1 198</u></b>	<b><u>165 251</u></b>	<b><u>(2 959 104)</u></b>
<b>Sığorta fəaliyyəti üzrə gəlirlər, cəmi</b>	<b><u>1 670 229</u></b>	<b><u>5 237 239</u></b>	<b><u>163 916</u></b>	<b><u>2 998</u></b>	<b><u>3 457 249</u></b>	<b><u>10 531 630</u></b>
<b>Əsas əməliyyat xərcləri:</b>	<b><u>(712 781)</u></b>	<b><u>(2 878 244)</u></b>	<b><u>(64 344)</u></b>	<b><u>(1 247)</u></b>	<b><u>(1 157 819)</u></b>	<b><u>(4 828 409)</u></b>
Verilmiş sığorta ödənişləri üzrə və sığorta məbləğləri üzrə	(605 245)	(1 438 826)	-	-	(959 759)	(3 003 831)
Qaytarılan sığorta haqları üzrə	(106 935)	(282 751)	(151)	-	(9 814)	(399 651)
Tənzimləmə xərcləri üzrə						(13 973)
Risqlər və təkrarsığorta üzrə digər şirkətlərə verilən sığorta mükafatları	(600)	(1 156 666)	(64 193)	(1 247)	(156 331)	(1 379 038)
Qarşısızalma tədbirləri fonduna ayırmalar					(31 915)	(31 915)
<b>Sığorta fəaliyyətinin nəticəsi</b>	<b><u>957 448</u></b>	<b><u>2 358 995</u></b>	<b><u>99 571</u></b>	<b><u>1 751</u></b>	<b><u>2 299 429</u></b>	<b><u>5 717 195</u></b>

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

31 dekabr 2012-ci il tarixinə **sığorta fəaliyyəti** üzrə gəlir və xərclər aşağıdakı kimi olmuşdur:

	Şəxsi sığorta	Əmlakın sığortası	Mülki məsuliyyətin sığortası	Qarışıq maliyyə risklərinin sığortası	İcbari sığorta	Cəmi
<b>Əsas əməliyyat gəlirləri:</b>	<b><u>2 084 283</u></b>	<b><u>4 543 921</u></b>	<b><u>169 283</u></b>	<b><u>2 356</u></b>	<b><u>4 262 718</u></b>	<b><u>11 062 561</u></b>
Birbaşa və təkrarsığorta üzrə yığılmış sığorta mükafatları	2 078 132	4 350 124	163 789	2 356	4 250 688	10 845 090
Sığorta ödənişlərində təkrarsığortaçıların payı	2 928	132 088	1 025	-	-	136 040
Təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon muzzdlar	3 223	61 709	4 469	-	12 030	81 431
<b>Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)</b>	201 808	(434 546)	(972 700)	(1 457)	(2 077 159)	(3 284 055)
<b>Sığorta fəaliyyəti üzrə gəlirlər, cəmi</b>	<b><u>2 286 091</u></b>	<b><u>4 109 375</u></b>	<b><u>(803 417)</u></b>	<b><u>899</u></b>	<b><u>2 185 559</u></b>	<b><u>7 778 506</u></b>
<b>Əsas əməliyyat xərcləri:</b>	<b><u>(1 840 513)</u></b>	<b><u>(1 378 161)</u></b>	<b><u>(141 886)</u></b>	<b><u>-</u></b>	<b><u>(537 319)</u></b>	<b><u>(4 129 445)</u></b>
Verilmiş sığorta ödənişləri üzrə və sığorta məbləğləri üzrə	(1 745 152)	(657 038)	(4 539)	-	(344 002)	(2 750 731)
Qaytarılan sığorta haqları üzrə	(58 410)	(159 890)	(36 171)	-	(13 831)	(268 302)
Tənzimləmə xərcləri üzrə	-	-	-	-	-	(231 566)
Risiklər və təkrarsığorta üzrə digər şirkətlərə verilən sığorta mükafatları	(36 952)	(561 233)	(101 176)	-	(137 080)	(836 441)
Qarşısızalma tədbirləri fonduna ayırmalar	-	-	-	-	(42 406)	(42 406)
<b>Sığorta fəaliyyətinin nəticəsi</b>	<b><u>445 577</u></b>	<b><u>2 731 213</u></b>	<b><u>(945 303)</u></b>	<b><u>899</u></b>	<b><u>1 648 241</u></b>	<b><u>3 649 060</u></b>

31 dekabr 2013-cü il və 31 dekabr 2012-ci il tarixlərində başa çatmış illər üzrə **qeyri sığorta fəaliyyətindən gəlirlər** aşağıdakı kimi olmuşdur.

	<b><u>31.12.2013</u></b>	<b><u>31.12.2012</u></b>
Depozit üzrə faiz gəlirləri	1 068 648	687 164
Qiyətli kağızlar üzrə faiz gəlirləri	104 866	96 782
Subroqasiya gəlirləri	50 326	43 732
Sair gəlirlər	174 555	65 813
	<b><u>1 398 395</u></b>	<b><u>893 491</u></b>

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

## 6. XALIS SIĞORTA EHTİYATLARININ DƏYİŞMƏSİ

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə xalis sığorta ehtiyatının dəyişməsi aşağıdakı kimi olmuşdur.

	Ümumi	Təkrarsığortaçıların payı	Xalis
<b>31.12.2012-ci il tarixinə cəmi ehtiyatlar</b>	<b>(7 713 111)</b>	<b>934 162</b>	<b>(6 778 949)</b>
<i>qazanılmamış sığorta ehtiyatı</i>	<i>(5 747 052)</i>	<i>506 673</i>	<i>(5 240 379)</i>
<i>zərərlər ehtiyatı</i>	<i>(1 966 058)</i>	<i>427 489</i>	<i>(1 538 570)</i>
<b>Ehtiyatda dəyişiklik</b>	<b>(2 931 700)</b>	<b>(28 405)</b>	<b>(2 959 105)</b>
<i>qazanılmamış sığorta ehtiyatı</i>	<i>(3 332 996)</i>	<i>286 627</i>	<i>(3 046 369)</i>
<i>zərərlər ehtiyatı</i>	<i>401 295</i>	<i>(314 032)</i>	<i>87 264</i>
<b>31 dekabr 2013-cü il tarixinə cəmi ehtiyatlar</b>	<b>(10 644 811)</b>	<b>(905 757)</b>	<b>(9 738 054)</b>
<i>qazanılmamış sığorta ehtiyatı</i>	<i>(9 080 048)</i>	<i>793 300</i>	<i>(8 286 748)</i>
<i>zərərlər ehtiyatı</i>	<i>(1 564 763)</i>	<i>112 457</i>	<i>(1 451 306)</i>

## 7. İŞLƏRİN APARILMASI XƏRCLƏRİ

31 dekabr 2013-cü il və 31 dekabr 2012-ci il tarixlərində başa çatmış illər üzrə işlərin aparılması xərcləri aşağıdakılardan ibarətdir:

	<b><u>31.12.2013</u></b>	<b><u>31.12.2012</u></b>
Əmək haqqı və ona bərabər xərclər	1 721 342	1 075 155
DSMF-na ayırmalar	355 601	231 760
Sığorta agentlərinə ödənişlər	1 720 942	1 156 341
Təsərrüfat xərcləri	154 525	142 570
Dəftərxana xərcləri	8 197	6 925
Ezamiyyə xərcləri	21 611	15 287
Bank xidməti xərcləri	27 876	29 036
Peşəkar xidmətlər üzrə xərclər	75 743	42 427
Reklam xərcləri	287 281	413 512
Amortizasiya xərcləri	100 062	79 042
Azqiymətli əşyalar üzrə xərclər	9 768	8 168
Əsas vəsaitlərə servis və təmir xərcləri	11 098	9 282
İşçilərin tədris xərcləri	67 435	7 456
Sığorta fəaliyyəti üzrə sair xərclər	358 119	237 217
Digər xərclər	524 529	472 925
<b>Cəmi</b>	<b><u>5 443 860</u></b>	<b><u>3 928 103</u></b>

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

Digər xərclər maddəsi üzrə 524 529 manat xərclərin 162 889 manatı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş icbari sığorta növlərinin aparılmasına üzrə sığorta yığımlarının 5%-i həcmində ayırmalardan, 205 678 manatı ofisin icarə xərclərindən ibarətdir.

## 8. SAİR XƏRCLƏR

31 dekabr 2013-cü il və 31 dekabr 2012-ci il tarixlərində başa çatmış illər üzrə sair xərclər aşağıdakılardan ibarətdir:

	<u>31.12.2013</u>	<u>31.12.2012</u>
Mükafatlar	9 300	10 897
Sair xərclər	29 945	42 289
Vergilər	5 849	1 563
Mənfi məzənnə fərqi	5 730	2 883
<b>Cəmi</b>	<b>50 824</b>	<b>57 632</b>

## 9. MƏNFƏƏT VERGİSİ

Cəmiyyət vergi hesabatlarını Azərbaycan Respublikasının yerli vergi qanunvericiliyinin tələbləri əsasında hazırlayır və bu tələblər maliyyə hesabatlarının tələblərindən fərqlənir. Bəzi xərclər vergi bazasına aid edilə bilmədiyinə görə Cəmiyyətin maliyyə hesabatlarında müəyyən daimi vergi fərqləri vardır.

Təxirə salınmış vergilər maliyyə və vergi hesabatları üçün nəzərdə tutulmuş cari aktiv və öhdəliklərin balans dəyəri arasında olan müvəqqəti fərqlərin xalis vergi təsirini əks etdirir.

	<u>31.12.2013</u>	<u>31.12.2012</u>
<b>Müvəqqəti fərq</b>		
<b>Aktivlər</b>		
Əsas vəsaitlər	86 727	1 775
<b>Öhdəliklər</b>	-	-
<b>Təxirə salınmış vergi</b>		
<i>Təxirə salınmış aktivlər</i>	-	-
<b>Cəmi təxirə salınmış aktivlər</b>	-	-
<i>Təxirə salınmış öhdəliklər</i>	-	-
Əsas vəsaitlər	86 727	1 775
<b>Cəmi təxirə salınmış öhdəliklər</b>	<b>86 727</b>	<b>1 775</b>
<b>Xalis təxirə salınmış öhdəliklər</b>	<b>86 727</b>	<b>1 775</b>
20% vergi dərəcəsi ilə təxirə salınmış vergi aktivləri	17 345	355
Vergi dərəcəsinin azaldılmasının təsiri	-	-

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

<b>Cəmi təxirə salınmış vergi</b>	<b>17 345</b>	<b>355</b>
<i>Təxirə salınmış vergi üzrə hərəkət</i>		
01 yanvar 2013-cü il tarixinə təxirə salınmış vergi	355	497
31 dekabr 2013-cü il tarixinə təxirə salınmış vergi	17 345	355
<b>İl üzrə yerdəyişmə</b>	<b>16 990</b>	<b>(142)</b>
<i>Cari mənfəət vergisi öhdəliyi</i>		
<b>Uçot mənfəəti (zərəri)</b>	<b>1 606 934</b>	<b>556 817</b>
<i>Müvəqqəti fərqlər üzrə düzəliş</i>		
<i>Əsas vəsaitlərin amortizasiya xərcləri</i>	<b>(85 792)</b>	<b>634</b>
<i>Daimi fərqlər üzrə düzəliş</i>	<b>(85 792)</b>	<b>634</b>
<i>İşçilərə mükafatlar</i>	<b>65 063</b>	<b>46 453</b>
<i>İşçilərə mükafatlar</i>	<b>9 300</b>	<b>10 897</b>
<i>DSMF-na ayırmalar</i>	<b>2 024</b>	<b>1 168</b>
<i>Ezamiyyə xərcləri</i>	<b>340</b>	<b>501</b>
<i>QMA amortizasiya xərcləri</i>	<b>4 294</b>	<b>(6 502)</b>
<i>Təmir xərcləri</i>	<b>(6 472)</b>	<b>(6 502)</b>
<i>Təmir xərcləri</i>	<b>-</b>	<b>-</b>
<i>Digər xərclər</i>	<b>54 736</b>	<b>40 308</b>
<i>Əsas vəsait satışından (ləğvindən) zərər</i>	<b>841</b>	<b>81</b>
<i>Vergilər və ayırmalar</i>	<b>4 294</b>	<b>-</b>
<b>Vergi tutulan mənfəət (zərər)</b>	<b>1 586 204</b>	<b>(603 904)</b>
20% dərəcə ilə cari mənfəət vergisi xərci (vergi və maliyyə mənfəəti arasındakı fərq)	<b>(4 146)</b>	<b>9 417</b>
<i>Mənfəət və zərər hesabatında vergi xərcinin komponentləri</i>		
Cari vergi xərci	317 241	82 898
Təxirə salınmış vergi xərci (gəliri)	16 990	(142)
<b>Vergi xərci</b>	<b>334 231</b>	<b>82 756</b>

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

## 10. ƏSAS VƏSAİTLƏR VƏ QEYRİ-MADDİ AKTİVLƏR

	Binalar və qurğular	Avadanlıq və hesablama texnikası	Nəqliyyat vasitələri	Digər aktivlər	Qeyri- maddi aktivlər	Cəmi
01.01.2013-cü tarixinə ilkin dəyəri	-	219 557	176 644	88 099	96 708	581 008
01.01.2013-cü tarixinə yığılmış amortizasiya	-	117 909	84 725	41 202	17 631	261 467
<b>01.01.2013-cü il tarixə qalıq dəyəri</b>	<b>=</b>	<b><u>101 648</u></b>	<b><u>91 919</u></b>	<b><u>46 897</u></b>	<b><u>79 076</u></b>	<b><u>319 541</u></b>
Daxilolmalar	16 476	54 983	94 599	17 576	33 963	217 597
Silinmişdir (qalıq dəyəri)		(2 671)	-	(6 714)	-	(9 385)
<i>balans dəyəri</i>		<i>(13,176)</i>	-	<i>(13 911)</i>	-	<i>(27 088)</i>
<i>amortizasiya</i>		<i>(10,505)</i>	-	<i>(7 197)</i>	-	<i>(17 703)</i>
Hesabat ilində amortizasiya	1 153	38 491	46 630	11 626	2 163	100 062
31.12.2013-cü tarixinə ilkin dəyəri	16 476	261 364	271 243	91 764	130 670	771 518
31.12.2013-cü tarixinə yığılmış amortizasiya	1 153	145 894	131 355	45 630	19 795	343 827
<b>31.12.2013-cü il tarixə qalıq dəyəri</b>	<b><u>15 323</u></b>	<b><u>115 469</u></b>	<b><u>139 889</u></b>	<b><u>46 134</u></b>	<b><u>110 876</u></b>	<b><u>427 691</u></b>

## 11. ÖDƏNİŞ TARİXİNƏDƏK SAXLANILAN İNVESTİSİYALAR

31 dekabr 2013-cü il tarixinə "FinansLizing" ASC-nin 700 500 manat (illik 13%, 15 may 2014-cü il tarixli ödəmə müddətli 300 000 manat, illik 14%, 02 fevral 2015-ci il tarixli ödəmə müddətli 175 500 manat və illik 14%, 25 mart 2015-ci il tarixli ödəmə müddətli 225 000 manat) buraxdığı ödəniş tarixinədək saxlanılan investisiya qiymətli yerləşdirilmişdir.

31 dekabr 2013-cü və 31 dekabr 2012-ci il tarixlərinə olan ödəniş tarixinədək saxlanılan investisiyaların balans dəyəri onların ədalətli dəyərində təxmini olaraq bərabərdir. 31 dekabr 2013-cü il tarixinə olan ödəniş tarixinədək saxlanılan investisiyaların təxmini ədalətli dəyəri 700 500 manat (2012-ci ildə 1 054 453 manat) olmuşdur.

2013-cü il ərzində Cəmiyyət ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızları üzrə 104 866 manat faiz gəlirləri əldə etmişdir.

	<u>31.12.2013</u>	<u>31.12.2012</u>
"FinansLizing" ASC-nin istiqrazları	700 500	700 000
"UniLeasing" ASC-nin istiqrazları	-	354 453
	<b><u>700 500</u></b>	<b><u>1 054 453</u></b>

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

## 12. SAİR UZUNMÜDDƏTLİ AKTİVLƏR

	<u>31.12.2013</u>	<u>31.12.2012</u>
İcbari Sığorta Bürosuna birdəfəlik ödənilmiş təminat depoziti	400 000	400 000
Proqram təminatı ilə bağlı qoyuluşlar	596 965	283 086
	<u>996 965</u>	<u>683 086</u>

Bu maddə üzrə olan aktivlərə "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən İcbari Sığorta Bürosuna birdəfəlik olaraq ödənilmiş təminat depozit məbləğləri daxildir. O cümlədən,

- Daşınmaz əmlakın icbari sığortası üzrə – 100.000 (yüz min) manat;
- Daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 100.000 (yüz min) manat;
- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200.000 (iki yüz min) manat;

24.11.2011-ci il tarixdə Cəmiyyət ilə "Adacta International ltd", "Adacta programska oprema d.o.o" və "AtaTexnologiya" MMC şirkətləri ilə "Adİnsuranse əsas sığorta sistemi"nin alqı-satqısı və tətbiqi üzrə xidmət müqaviləsi bağlanmışdır. Layihə üzrə ümumilikdə 596 965 manat həcmində iş görülmüş, 2014-cü ildə poqram təminatının istifadəsi nəzərdə tutulur.

## 13. EHTİYATLAR

	<u>31.12.2013</u>	<u>31.12.2012</u>
Yanacaq	3 232	1 951
	<u>3 232</u>	<u>1 951</u>

## 14. ALINACAQ VƏSAİTLƏR

	<u>31.12.2013</u>	<u>31.12.2012</u>
Birbaşa sığorta üzrə alınacaq vəsaitlər	995 027	822 332
Təkrarsığortaya qəbul edilənlər üzrə alınacaq vəsaitlər	468 198	304 410
Artıq ödəmələr üzrə büdcədən alınacaq vəsaitlər	20 650	-
İddialar üzrə alınacaq vəsaitlər	270 026	269 366
Digər əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar	11 672	-
Digər alınacaq vəsaitlər	156 722	-
	<u>1 922 295</u>	<u>1 396 108</u>

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

---

Cəmiyyətin siyasətinə əsasən müştərilər sığorta mükafatlarını razılaşdırılmış ödəniş şərtlərinə uyğun olaraq ödəyirlər. Müştəri seqmentindən asılı olaraq ödəniş müddəti hesab-fakturanın təqdim edildiyi tarixdən etibarən 14-30 gün təşkil edir. Lakin bu ödəniş müddətləri müsbət kredit tarixçəsi olan müəyyən müştərilər üçün fərqli ola bilər. Bu baxımdan ödəmə müddəti keçmiş borclar üzrə ehtiyatların yaradılması məqsədə uyğun hesab edilməmişdir.

### 15. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ

	<u>31.12.2013</u>	<u>31.12.2012</u>
Kassa vəsaitləri	46 009	6 104
Banklardakı hesablaşma hesabları		
-Azərbaycan manatı	1 205 456	325 367
-ABŞ Dolları	48 340	48 240
Banklardakı xüsusi hesablar	12 702	-
Bank depozitləri	14 556 050	10 385 000
-Azərbaycan manatı	13 850 000	9 600 000
-ABŞ Dolları	706 050	785 000
<b>Cəmi pul vəsaitləri və ekvivalentləri</b>	<b><u>15 868 557</u></b>	<b><u>10 764 711</u></b>

31 dekabr 2013-ci il tarixinə banklarda yerləşdirilmiş əmanətlərə, "AtaBank" ASC-də 4 100 000 manat, "AGBank" ASC-də 1 800 000 manat, "DəmirBank" ASC-də 156 900 manat, "Bank of Azerbaijan" ASC-də 950 000 manat, "Bank VTB" ASC-də 1 500 000 manat, "MuğanBank" ASC-də 2 735 350 manat, "ParaBank" KB-da 1 013 800 manat, "TuranBank" ASC-də 300 000 manat, Bank Standart KB-də 200 000 manat, "Nikoyl Bank" ASC-də 1 500 000 manat, Qafqaz İnkişaf Bankı ASC-də 300 000 manat məbləğlərində olan depozitlər daxildir. Banklarda yerləşdirilmiş əmanətlər müvafiq olaraq illik 9%, 9%, 9,25%, 10%, 7%, 9%, 7%, 8.5%, 8%, 10%-10.2%, 10%, dərəcələrinə malikdirlər. Bank depozitləri ödəmə müddətləri 12 aya qədər olan əmanətlərdən ibarətdir.

2013-cü il ərzində Cəmiyyət banklarda yerləşdirilmiş əmanətlər üzrə 1 068 648 manat faiz gəlirləri əldə etmişdir.

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

## 16. SİĞORTA EHTİYATLARINDA TƏKRARSİĞORTAÇILARIN PAYI

	<u>31.12.2013</u>	<u>31.12.2012</u>
Qazanılmamış sığorta ehtiyatında təkrarsığortaçıların payı	793 315	506 673
Zərərlər ehtiyatında təkrarsığortaçıların payı	113 442	427 489
	<u>906 757</u>	<u>934 162</u>

## 17. NİZAMNAMƏ KAPİTALI

31 dekabr 2011-ci il tarixinə Cəmiyyətin nizamnamə kapitalı hər birinin nominal dəyəri 25,0 manat olmaqla 200 000 ədəd adi, adlı sənədsiz səhmlərdən ibarət olmaqla 5 000 000 manat təşkil etmiş və səhmdar tərəfindən tam ödənilmişdir.

Cəmiyyətin səhmdarının 16 dekabr 2011-ci il tarixli 12 sayılı qərarına əsasən nizamnamə kapitalının əlavə adi adlı, sənədsiz səhmlər buraxmaq yolu ilə 5 000 000 manat artırılması və 10 000 000 manat müəyyən edilməsi qərara alınmışdır. Səhmdarlar tərəfindən 31 dekabr 2012-ci il tarixində 1 600 000 manat, 18 fevral 2013-cü il tarixində 1 000 000 manat ödəniş edilmiş və "AtaSığorta" ASC-nin faktiki ödənilmiş Nizamnamə Kapitalı 7.600.000 manat təşkil etmişdir. Qanunvericiliyin tələblərinə əsasən, Emissiya Prospekti üzrə elan edilmiş səhmlərin 50%-dən çoxu (2.600.000 manat dəyərində) alındığı üçün emissiya baş tutmuş hesab edilmişdir.

## 19. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

	<u>31.12.2013</u>	<u>31.12.2012</u>
Təxirəsalınmış vergi öhdəlikləri	17 345	355
Qarşısızalma tədbirləri fondu	74 665	42 750
Gələcək hesabat dövrlərinin gəlirləri	270 026	269 383
Sığorta və təkrarsığorta üzrə ödəniləcək vəsaitlər	586 705	225 749
	<u>948 741</u>	<u>538 237</u>

## 20. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

	<u>31.12.2013</u>	<u>31.12.2012</u>
Əməyin ödənişi üzrə öhdəliklər	-	13
Büdcə ilə hesablaşmalar	196 370	
Digər qısamüddətli borclar	163 404	708
	<u>359 774</u>	<u>721</u>

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

## 21. ƏLAQƏLİ TƏRƏFLƏRLƏ ƏMƏLİYYATLAR

Əlaqəli tərəflərlə münasibətlər, bir tərəfin digərinin iqtisadi və əməliyyat qərarlarına nəzarət etmək və ya onlara əhəmiyyətli təsir göstərmək hüququna malik olduğu münasibətlərdir. Hər bir əlaqəli tərəflə münasibətləri nəzərdən keçirərkən əsas diqqət sadəcə hüquqi formaya deyil, əsasən bu münasibətlərin iqtisadi məzmununa yönəldilir. Cəmiyyətə münasibətdə müəssisənin biznes fəaliyyətinə dair qərarlarına əhəmiyyətli təsir göstərə biləcək tərəflər (müəssisə və ya fərdi şəxs), əsas idarə heyəti və fiziki şəxs olan əlaqəli tərəfin yaxın ailə üzvləri əlaqəli tərəf ola bilər.

Cəmiyyət "AtaHolding" ASC-nin törəmə müəssisəsi olduğu üçün əlaqəli tərəflər hesab olunur.

Dövrün sonuna ödənilməmiş qalıq və əlaqəli tərəflərlə dövr üzrə gəlir və xərclər aşağıdakı kimi olmuşdur:

	<u>31.12.2013</u>		<u>31.12.2012</u>	
	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatları üzrə ümumi	Əlaqəli tərəflərlə əməliyyatlar	Maliyyə hesabatları üzrə ümumi
<b>Pul və pul vəsaitləri</b>		<b>1 312 507</b>		<b>379 711</b>
- əlaqəli şirkətlər	197 387		271 478	
<b>Banklardakı depozitlər</b>		<b>14 556 050</b>		<b>10 385 000</b>
- əlaqəli şirkətlər	4 100 000		2 500 000	
<b>Ödəniş tarixinədək saxlanılan investisiyalar</b>		<b>700 500</b>		<b>1 054 453</b>
- əlaqəli şirkətlər	-		-	
<b>Qəbul edilmiş ümumi mükafatlar</b>		<b>12 816 077</b>		<b>10 845 090</b>
- əlaqəli şirkətlər	142 426		128 846	
<b>Faiz gəlirləri</b>		<b>1 173 514</b>		<b>784 107</b>
- əlaqəli şirkətlər	309 088		144 094	
<b>Əməliyyat xərcləri</b>		<b>5 484 684</b>		<b>3 985 735</b>
- əlaqəli şirkətlər	215 537		82 838	
- əsas idarəedici heyət	-		-	

## 22. MALİYYƏ ALƏTLƏRİ VƏ ONLARIN ƏDALƏTLİ DƏYƏRİ

Maliyyə alətləri bir müəssisənin maliyyə aktivlərinin və digər müəssisənin maliyyə öhdəliyinin yaranmasına səbəb olan hər hansı sənəd və ya müqavilədir. Bu ikili aspekt hər zaman mövcud olmalıdır. Əgər bu aspektlərdən hər hansı biri mövcud deyilsə, onda müqavilə maliyyə aləti deyildir.

Ədalətli dəyər, məcburi satış və ya ləğvetmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və sərbəst katirovkası olan bazar qiymətləri ilə təsdiqlənir.

Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri Cəmiyyət tərəfindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən Rəhbərlik bütün mövcud bazar məlumatlarından istifadə edir.

### Maliyyə aktivləri

Pul vəsaiti, digər müəssisədə kapital kapital aləti (yəni, bir qayda olaraq səhmlər), digər müəssisədən pul vəsaiti almaq üzrə müqavilə hüququ, müəssisənin əlverişli şərtlər əsasında öz maliyyə aktivlərini və öhdəliklərini mübadilə etməsi üzrə müqavilə hüququ, müəssisənin ödənişi öz səhmlərinin potensial olaraq dəyişən sayı formasında qəbul etməsini tələb edən müqavilə hüququ, müəssisənin öz səhmlərinin sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə maliyyə aktivləri hesab olunur.

Sığorta fəaliyyətinə aid olan aktivlər istisna olmaqla, bütün monetar aktivlər müddət baxımından "tələb edilənədək və bir ildən az" kateqoriyasına daxil olduğu üçün onların ədalətli dəyəri təxminən balans dəyərinə bərabərdir.

### Maliyyə öhdəlikləri

Digər müəssisəyə pul vəsaitinin ödənilməsi ilə əlaqədar müqavilə öhdəliyi (kreditor borclar, kreditlər), müəssisə üçün əlverişli ola bilməyən maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin mübadiləsi ilə əlaqədar olan müqavilə öhdəliyi, müəssisənin ödənişi öz səhmlərinin potensial olaraq dəyişən sayı formasında həyata keçiməsini tələb edən müqavilə öhdəliyi, müəssisənin öz səhmlərinin sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə öhdəliyi maliyyə öhdəlikləri hesab olunur.

Sığorta fəaliyyətinə aid olan öhdəliklər istisna olmaqla, bütün monetar öhdəliklər müddət baxımından "tələb edilənədək və bir ildən az" kateqoriyasına daxil olduğu üçün, onların ədalətli dəyəri təxminən balans dəyərinə bərabərdir.

**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

*(Azərbaycan manatı ilə)*

**Maliyyə aktivi və ya maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyəri və effektiv faiz metodu**

Bu iki anlayış maliyyə aktivi və ya maliyyə öhdəliyinin ilkin tanınma dəyəri üzrə tələb olunan hesablamalara aid edilir. Amortizasiya edilmiş dəyər sadəcə olaraq müddət üzrə pul vəsaitlərinin hərəkətini deyil, aktiv (və ya öhdəlik) müddətində qazanılmış real maliyyə gəlirlərini (və ya yaranmış məsrəfləri) nəzərdə tutur. Effektiv faiz dərəcəsi diskontlaşdırma əmsalı kimi istifadə olunaraq gələcək gəlir axını (investisiyadan gələn) xalis balans dəyərində endirilir. Həmin faiz dərəcəsi sonradan aktivin əldə edildiyi hər bir müddət üzrə əldə olunan maliyyə gəlirlərini müəyyənləşdirmək üçün istifadə olunur. İl ərzində qazanılan real faiz dərəcəsinə və illik faktiki pul vəsaiti gəlirini müəyyənləşdirdikdən sonra, aktivin balans dəyəri hesablanır.

## **23. ƏMƏLİYYAT RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ**

Cəmiyyətdə risklərin idarə olunması və monitorinqi həyata keçirilərək aşağıdakı əsas risk növləri fərqləndirilir.

### **Kredit riski**

Digər tərəfin müqavilə şərtlərini yerinə yetirmək qabiliyyətinin olmaması və ya müqavilənin əsas şərtlərini və ya sığortaçıya münasibətdə digər öhdəlikləri pozması nəticəsində meydana çıxan xərclərin və ya zərərlərin yaranma riski, o cümlədən ölkə xaricindən ödəmələrin köçürülməsi zamanı meydana çıxan risklər kredit riskləri hesab olunur. Rəhbərlik kredit risklərinə müntəzəm nəzarət edir.

### **Hüquq riski**

Sığortaçı tərəfindən qanunvericiliyin tələblərinin pozulması və həyata keçirilən əməliyyatların daxili sənədlərlə, xaricilərə münasibətdə isə digər ölkələrin qanunvericilikləri ilə uyğunsuzluğu nəticəsində xərclərin və ya zərərlərin yaranma riski hüquq riski kimi təsnifləşdirilir. Rəhbərlik hüquq risklərinə vaxtaşırı nəzarət edir.

### **Əməliyyat riski**

Əməliyyat riski sığortaçı tərəfindən daxili nəzarətin təşkilinə dair tələblərin pozulması (yerinə yetirilməməsi), habelə informasiya texnologiyaları sistemində əhəmiyyətli nasazlıqların baş verməsi nəticəsində meydana çıxan xərclərin (zərərlərin) yaranma riskidir. Cəmiyyət tərəfindən əməliyyat riskinin qaşısının alınması üçün qabaqlayıcı tədbirlər görülmüşdür.

### **Likvidlik riski**

Sığortaçının öz vəzifələrini yerinə yetirməməsi və ya vaxtında yerinə yetirməməsi likvidlik riski kimi müəyyənləşdirilir. Likvidlik riski Cəmiyyətin rəhbərliyi tərəfindən idarə olunur.

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

---

#### **Bazar riski**

Bazar riski bazar qiymətlərinin dəyişməsi nəticəsində sığortaçının vəsaitləri və gəliri üçün yarana biləcək mövcud və ya gələcək təhlükədir. Bazar riski qiymət, valyuta və faiz risklərinə bölünür. Cəmiyyətin rəhbərliyi bazar risklərini qarşılamaq üçün müntəzəm olaraq adekvat tədbirlər görür.

#### ***Qiymət riski***

Maliyyə bazarlarında dəyişikliyin baş verməsinin sığortaçının maliyyə alətlərinin bazar dəyərinə təsiri nəticəsində xərclərin və ya zərərlərin yaranması riski qiymət riski hesab olunur.

#### ***Valyuta riski***

Sığortaçının öz fəaliyyətini həyata keçirməsi zamanı müəyyən beynəlxalq valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar xərclərin və ya zərərlərin yaranması riski kimi müəyyən olunur. Xarici valyuta məzənnəsindəki dəyişikliklər Cəmiyyətin maliyyə durumuna və pul vəsaitlərinin hərəkətinə təsir edir. Dövrün sonuna Cəmiyyətin Azərbaycan manatı və ABŞ dolları ilə qalıqları bu maliyyə hesabatlarının müvafiq qeydlərində açıqlanmışdır.

#### **Faiz riski**

İnvestisiyalar üzrə faiz dərəcələrinin dəyişməsi ilə əlaqədar xərclərin və ya zərərlərin yaranması riski faiz riski kimi təsnifləşdirilir.

#### **Nüfuz riski**

Nüfuz riski – mənfi ictimai rəy və sığortaçıya olan etibarın azalması nəticəsində xərclərin və ya zərərlərin yaranması riskidir. Rəhbərlik Cəmiyyətin işgüzar nüfuzunun və müştəri etimadının yüksək səviyyədə saxlanması üçün tədbirlər həyata keçirir.

#### **Portfel riski**

Sığortaçının likvidliyinin itirilməsi, gəlirliyinin və vəsaitlərinin investisiya qoyulduğu qiymətli kağızların məzənnəsinin aşağı düşməsi, həmçinin onların emitentlərinin maliyyə vəziyyətinin pisləşməsindən irəli gələn riskdir. Cəmiyyət öz vəsaitlərini və sığorta ehtiyatlarını müxtəlif sahələrə diversifikasiya etməklə portfel riskini nəzarətdə saxlamağa çalışır.

#### **Transfer riski**

Xarici ölkənin və ya xarici şəxsin ödəmə qabiliyyətinin olmaması və ya kredit risklərindən asılı olmayan səbəblərdən sığortaçı qarşısındakı öhdəliklərini yerinə yetirmək istəyində olmaması nəticəsində xərclərin və ya zərərlərin yaranması transfer riski hesab olunur. Cəmiyyət transfer riskləri ilə üzləşməmək üçün adekvat addımlar atmaq məcburiyyətində olur.

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

### Məhkəmə işləri

Vaxtaşırı olaraq və adi fəaliyyətin gedişində müştərilər və üçüncü şəxslər tərəfindən Cəmiyyətə qarşı iddialar irəli sürülür. Cəmiyyətin rəhbərliyi hesab edir ki, bu iddialarla bağlı hər hansı bir əhəmiyyətli zərər halları baş verməyəcəkdir və müvafiq olaraq maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün hər hansı bir ehtiyat fondu yaradılmamışdır.

## 24. MƏCMU KAPİTALIN VƏ SİĞORTA EHTİYATLARININ YERLƏŞDİRİLMƏSİ, NORMATİVLƏRƏ ƏMƏL OLUNMASI VƏZİYYƏTİ

Sığortaçının investisiya fəaliyyəti 25 dekabr 2007-ci il tarixli "Sığorta fəaliyyəti haqqında" Qanunun VI fəslə ilə tənzimlənir. "Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar" isə Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində 27 noyabr 2008-ci il tarixində dövlət qeydiyyatına alınmışdır (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 21 yanvar tarixli İ-09 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2011-ci il 26 yanvar tarixli 4111 nömrəli şəhadətnamə ilə qeydiyyatına alınmış əlavələr və dəyişikliklər nəzərə alınmaqla).

### Sığortaçının öz vəsaiti

Sığortaçının öz vəsaiti – sığortaçının öhdəliklərindən azad olan, məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən hesablanan vəsaitləridir.

31.12.2013-cü il tarixinə "AtaSığorta" ASC-nin öz vəsaiti **6 745 668 manat** təşkil etmiş və aşağıdakı qaydada hesablanmışdır.

	<u>31.12.2013</u>	<u>31.12.2012</u>
Aktivlərin məcmu dəyəri	20 826 029	15 154 011
Ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilməmiş sığorta və təkrarsığorta haqları (dövlət icbari şəxsi sığortaları üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları istisna olmaqla)	1 269 189	732 416
Sığorta ehtiyatları	10 644 811	7 713 111
Sığorta fəaliyyəti ilə bağlı balans öhdəlikləri (sığorta ehtiyatları çıxılmaqla)	586 705	347 546
Sığorta ehtiyatlarını təmin vəsaitlərin ifadə olunduğu aktivlərin məcmu dəyəri	10 756 567	3 842 391
Sığorta fəaliyyəti ilə bağlı olmayan balans öhdəlikləri	721 811	313 210
Balansdan kənar öhdəliklər (ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi)	-	-
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 63.1.1-63.1.6-cı və 64.1.1-64.1.7-ci maddələrində göstərilmiş aktivlər qrupuna aid olmayan aktivlərin məcmu dəyəri	2 015 278	456 883
<b>Sığortaçının öz vəsaiti</b>	<b>6 745 668</b>	<b>5 480 715</b>

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

### Sığortaçının öz vəsaitinin investisiyası və məcmu kapitalı

Məcmu kapital – sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləğidir.

“Sığorta fəaliyyəti haqqında” Qanunun 63-cü maddəsinə əsasən sığortaçının öz vəsaiti etibarlılığı, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və bu vəsaitin onun məcmu kapitalının hesablanması üçün qəbul edilən hissəsi aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur:

1. dövlət qiymətli kağızları;
2. bank hesablarındakı pul vəsaitləri;
3. daşınmaz əmlak;
4. qeyri-dövlət qiymətli kağızları;
5. digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər;
6. öz işçilərinə borc verilmiş pul vəsaitləri.

Sığortaçının aktivlərin yuxarıda göstərilməyən qruplarına investisiyaya yönəldilmiş öz vəsaiti onun məcmu kapitalının hesablanmasında nəzərə alınmır.

Aşağıdakı məlumatlardan görüldüyü kimi 31.12.2013-cü il tarixinə Cəmiyyət öz vəsaitlərini qeyri-dövlət qiymətli kağızlarına yönəlmiş, banklardakı depozit hesablara yerləşdirmişdir. Diversifikasiya normalarını nəzərə almaqla 2013-cü ilin sonuna Cəmiyyətin **məcmu kapitalı 5 844 854 manat** təşkil etmişdir.

Sığortaçının öz vəsaitinin investisiyası								
1	2	3	4	5	6	7	8	9
Aktivlərin adı	Aktivlərin balans dəyəri	Məcmu kapitalın hesablanması üçün qəbul olunan aktivlərin balans dəyərləri	Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydaların 4.2.1-4.2.6-cı yarımbəndlərində göstərilən əmsallar	Məcmu kapitalı təşkil edən məbləğlər (süt.4 x süt.5)	Faktiki diversifikasiya faizləri ((süt.6/süt.6-nın yekunu) x100%)	Qaydalar "in 5.1.1-5.1.6-ci yarımbəndlərin də göstərilən diversifikasiya faizləri	Məcmu kapitalı təşkil edən məbləğlərin diversifikasiya normalativlərini aşmayan hissələri (süt.7≤süt.8 olduqda süt.6; əks halda süt.6-nın yekunu x süt.8)	
1	Dövlət qiymətli kağızları	0	0	100%	0	0%	100%	0
2	Bank hesablarındakı pul vəsaitləri	15 822 548	6 045 168	100%	6 045 168	92%	80%	5 284 454
3	Daşınmaz əmlak	0	0	80%	0	0%	20%	0
4	Qeyri-dövlət qiymətli kağızları üzrə:	700 500	700 500	80%	560 400	8%	15%	560 400
5	Sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları	1 380 945	x	x	x	x	x	x
6	Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı	906 757	x	x	x	x	x	x
7	Həyatın yığılması üzrə sığortalılara və ya sığorta olunanlara	0	x	x	x	x	x	x

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

	borc verilmiş pul məbləğləri							
8	Digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər	0	x	80%	0	0%	10%	0
9	Öz işçilərinə borc verilmiş pul vəsaitləri	0	0	80%	0	0%	10%	0
10	Digər aktivlər	2 015 278	x	x	x	x	x	x
	<b>CƏMI</b>	<b>20 826 029</b>	<b>6 745 668</b>	<b>x</b>	<b>6 605 568</b>	<b>x</b>	<b>x</b>	<b>5 844 854</b>

### Sığorta ehtiyatlarının investisiyası

"Sığorta fəaliyyəti haqqında" Qanunun 64-cü maddəsinə əsasən sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur:

1. dövlət qiymətli kağızları;
2. bank hesablarındakı pul vəsaitləri;
3. daşınmaz əmlak;
4. qeyri-dövlət qiymətli kağızları;
5. sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları;
6. sığorta ehtiyatlarında təkrarsığortaçıların payı;
7. həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul vəsaitləri.

Sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri aktivlərin yuxarıda göstərilməyən qruplarına investisiyaya yönəldilə bilməz.

31.12.2013-cü il tarixinə sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyəri **10 756 567** manat təşkil etmişdir. 2013-cü ilin sonuna sığorta ehtiyatlarını təmin edən vəsaitlərin diversifikasiya normalarını aşmayan hissəsi **10 644 811** manata bərabər olmuşdur.

Aktivlərin adı	Aktivlərin balans dəyəri	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyası							
		Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin ifadə olunduğu aktivlərin balans dəyəri	"Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar"ın 2.1.1-2.1.7-ci bəndlərində göstərilən əmsallar	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlər (süt.4 x süt.5)	"Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar"ın 3.1.1-3.1.7-ci bəndlərində göstərilən müvafiq sığorta ehtiyatları	Faktiki diversifikasiya əsasən	"Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar"ın 3.1.1-3.1.7-ci bəndlərində göstərilən müvafiq sığorta ehtiyatları	Sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləğini təşkil edən məbləğlərin diversifikasiya normalarını aşmayan hissəsi	
1	2	3	4	5	6	7	8	9	10
1	Dövlət qiymətli kağızları	0	0	100%	0	10 644 811	0%	100%	0
2	Bank hesablarındakı pul vəsaitləri	15 822 548	8 468 864	100%	8 468 864	10 644 811	80%	80%	8 468 864
3	Daşınmaz əmlak	0	0	80%	0	10 644 811	0,00%	20%	0

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

4	Qeyri-dövlət qiymətli kağızları, o cümlədən emissiyalar üzrə: Sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları	700 500	0	80%	0	10 644 811	0%	15%	0
5	Ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilməmiş sığorta və təkrarsığorta haqları	1 308 945	1 380 945	x	x	x	x	x	x
5.1	Ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları	1 269 189	1 269 189	100%	1 269 189	10 644 811	12%	30%	1 269 189
5.2	Dövlət icbari şəxsi sığortaları üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları	111 756	111 756	0%	0	10 644 811	0%	0%	0
5.3	Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı	0	0	100%	0	10 644 811	0%	100%	0
6	Bildirilmiş, lakin tənzimlənmiş zərərər ehtiyatında təkrarsığortaçıların payı	906 757	906 757	x	x	x	x	x	x
6.1	Bildirilmiş, lakin tənzimlənmiş zərərər ehtiyatı istisna olmaqla digər ehtiyatlarda təkrarsığortaçıların payı	63 369	63 369	100%	63 369	63 369	100%	100%	63 369
6.2	Həyatın yığıcı sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul məbləğləri	843 388	843 388	100%	843 388	9 849 889	9%	50%	843 388
7	Digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər	0	0	100%	0	10 644 811	0,00%	50%	0
8	Öz işçilərinə borc verilmiş pul vəsaitləri	0	0	x	x	x	x	x	x
9	Digər aktivlər	0	0	x	x	x	x	x	x
10	Digər aktivlər	2 015 278	0	x	x	x	x	x	x
	<b>CƏMİ</b>	<b>20 826 029</b>	<b>10 756 567</b>	<b>x</b>	<b>x</b>	<b>x</b>	<b>x</b>	<b>x</b>	<b>10 644 811</b>

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Sığortaçının investisiya əməliyyatları ilə bağlı Qaydalar"ın 3.3-cü bəndinin tələblərinə əsasən diversifikasiya normativləri tətbiq edildikdən sonra sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği sığorta ehtiyatlarının məbləğindən az olmamalıdır. 2013-cü ilin sonuna "AtaSığorta" ASC-nin sığorta ehtiyatlarını təmin edən vəsaitlərin məcmu məbləği sığorta ehtiyatlarının məbləğinə bərabər olmuşdur.

Sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqlarının 8.5%-ni, yəni 111 756 manatı ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları təşkil edir. Bu baxımdan qaydalara əsasən həmin məbləğ sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyaya yönəldilməsinin hesablanması zamanı nəzərə alınmamışdır. Bu halın aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi zəruridir.

### Sığortaçının tələb olunan kapitalı

Tələb olunan kapital – sığortaçının maliyyə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğdir.

Sığortaçının tələb olunan kapitalının minimum məbləği və müəyyənləşdirilməsi qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir. 01 yanvar 2014-cü il tarixinə sığortaçılar üçün tələb olunan kapitalın minimum məbləği 5 000 000 manat müəyyən edilmişdir.

"Sığorta fəaliyyəti haqqında" Qanunun 79-cu maddəsinin tələblərinə əsasən sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğindən az ola bilməz. 31.12.2013-cü il tarixinə "AtaSığorta" ASC-nin məcmu kapitalının həcmi **5 844 854 manat** təşkil etmişdir ki, bu da qanunun tələblərinə uyğundur.

## 25. ZƏRƏRLİLİK DƏRƏCƏSİNİN MÜƏYYƏN EDİLMƏSİ

Zərərlilik dərəcəsi Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş "Sığortaçıların zərərlilik dərəcəsinin müəyyən edilməsi Qaydaları"na əsasən müəyyən edilir.

Zərərlilik dərəcəsi sığorta fəaliyyətinin ümumilikdə və ayrı-ayrı sığorta sinifləri üzrə səmərəliliyini, habelə sığortaçının maliyyə vəziyyətini xarakterizə edir. Zərərlilik dərəcəsi zərər əmsalı ilə xərc əmsalının cəminə bərabərdir.

### Zərər əmsalı

Zərər əmsalı təkrarsığortaçıların payı çıxılmamaqla və çıxılmaqla hesablanır.

Təkrarsığortaçıların payı çıxılmamaqla zərər əmsalı hər bir sığorta sinifi və ya bütün sığorta portfeli üzrə məcmu zərərlərin qazanılmış məcmu sığorta haqlarına nisbətində bərabərdir.

Təkrarsığortaçıların payı çıxılmaqla zərər əmsalı hər bir sığorta sinifi və ya bütün sığorta portfeli üzrə təkrarsığortaçıların payı çıxılmaqla məcmu zərərlərin qazanılmış xalis sığorta haqlarına nisbətində bərabərdir. 2013-cü ilin nəticələrinə əsasən Cəmiyyətdə qeyri-həyat sığortası sinifləri üzrə zərər əmsalı aşağıdakı kimi olmuşdur.

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

#### Sığorta sinifləri üzrə zərər əmsali

Sıra sayı	Sığortanın sinfi	Qazanılmış məcmu sığorta haqları	Qazanılmış xalis sığorta haqları	Sığorta hadisələri üzrə məcmu sığorta ödənişləri	Sığorta hadisələri üzrə xalis sığorta ödənişləri	Sığorta hadisələri ili üzrə hesabat dövrünün sonuna zərərər ehtiyatı	Sığorta hadisələri ili üzrə zərərər ehtiyatında təkrarsığortacıların payı çıxılmaqla hesabat dövrünün sonuna zərərər ehtiyatı	Tənzimləmə xərcləri	Təkrarsığortacıların payı çıxılmamaqla zərər əmsali, % («V»+«VII»+«IX») / «III»	Təkrarsığortacıların payı çıxılmaqla zərər əmsali, % («V»+«VII»+«IX») / «IV»
I	II	III	IV	V	VI	VII	VIII	IX	X	XI
1	fərdi qəza və xəstəlik sığortası	451 851	435 636	10 202	10 202	68 515	67 840	207	21	22
2	tibbi sığorta	920 156	920 156	490 806	490 806	208 904	208 904	5940	79	79
3	əmlakın yangından və digər risklərdən sığortası	956 850	833 386	24 117	14 951	53 677	51 294	204	9	9
4	avtonəqliyyat vasitələrinin sığortası	3 380 516	3 064 331	1 051 936	925 304	343 043	301 795	3 667	43	42
5	dəmiryol nəqliyyatı vasitələrinin sığortası	389	389	0	0	0	0	0	0	0
6	hava nəqliyyatı vasitələrinin sığortası	52 271	12 836	0	0	2 082	2 082	5	4	16
7	yüklərin (nəqliyyat) sığortası	44 219	31 628	7 589	7 589	0	0	20	17	24
8	işçilərin dələduzluğu sığortası	63 404	16 926	0	0	0	0	0	0	0
9	avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortası	36 343	25 852	0	0	69	63	0	0	0
10	işəgötürənin məsuliyyət sığortası	52 180	16 452	0	0	0	0	0	0	0
11	ümumi mülki məsuliyyətin sığortası	189 923	106 405	37 515	37 515	42 345	42 345	210	43	77
12	işin dayanması ilə bağlı risklərdən sığorta	2 091	1 814	0	0	0	0	0	0	0
13	auditorların peşə məsuliyyətinin icbari sığortası	93	93	0	0	0	0	0	0	0
14	daşınmaz əmlakın icbari sığortası	346 397	201 921	63 927	1 397	16 532	2 899	212	24	2

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

15	daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	5 116	3 088	0	0	0	0	0	0	0
16	avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	2 974 283	2 964 141	796 338	773 105	538 148	524 496	3 508	45	44

### Xərc əmsalı

Xərc əmsalı bütün sığorta portfelini üzrə xərclərin qazanılmış məcmu sığorta haqlarına nisbətində bərabərdir. 2013-cü il üzrə bütün sığorta portfelini üzrə zərər əmsalı təkrarsığortaçıların payı çıxılmamaqla və çıxılmaqla 42%, xərc əmsalı isə 60%, ümumi zərərlik dərəcəsi təkrarsığortaçıların payı çıxılmamaqla 102%, çıxılmaqla 103% təşkil etmişdir.

### Bütün sığorta portfelini üzrə zərər və xərc əmsalı

Qazanılmış məcmu sığorta haqları	Hesabat dövrü ərzində qaytarılmış sığorta (təkrarsığorta) haqları	Qazanılmış xalis sığorta haqları	Sığorta hadisələri ilə üzrə məcmu sığorta ödəmələri	Sığorta hadisələri ilə üzrə xalis sığorta ödəmələri	Sığorta hadisələri ilə üzrə hesabot dövrünün sonuna zərərli ehtiyatı	Sığorta hadisələri ilə üzrə zərərli ehtiyatında təkrarsığortaçıların payı çıxılmaqla hesabot dövrünün sonuna zərərli ehtiyatı	Tənzimləmə xərcləri	Xərclər	Təkrarsığortaçıların payı çıxılmamaqla zərər əmsalı, % («IV»+«V»+«VIII») / «I»	Təkrarsığortaçıların payı çıxılmaqla zərər əmsalı, % («V»+«VII»+«VIII») / («III»-«I»)	Xərc əmsalı, % («IX») / («I»-«I»)	Təkrarsığortaçıların payı çıxılmamaqla zərərlik dərəcəsi, % («X»+«XII»)	Təkrarsığortaçıların payı çıxılmaqla zərərlik dərəcəsi, % («XI»+«XII»)
I	II	III	IV	V	VI	VII	VIII	IX	X	XI	XII	XIII	XIV
9476082	399651	8635052	2482429	2260869	1273316	1201719	13973	5475775	42	42	60	102	103

### Zərərlik dərəcəsi

Zərərlik dərəcəsi təkrarsığortaçıların payı çıxılmamaqla və çıxılmaqla hesablanır.

Təkrarsığortaçıların payı çıxılmamaqla zərərlik dərəcəsi təkrarsığortaçıların payı çıxılmamaqla hesablanan zərər əmsalı ilə xərc əmsalının cəminə bərabərdir.

Təkrarsığortaçıların payı çıxılmaqla zərərlik dərəcəsi təkrarsığortaçıların payı çıxılmaqla hesablanan zərər əmsalı ilə xərc əmsalının cəminə bərabərdir.

## "AtaSığorta" Açıq Səhmdar cəmiyyəti

### Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər

31 dekabr 2013-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

Sıra sayı	Sığortanın sinfi	Təkrarsığortacıların payı çıxılmaqla zərər əmsali, %	Təkrarsığortacıların payı çıxılmaqla zərər əmsali, %	Xərc əmsali, %	Təkrarsığortacıların payı çıxılmaqla zərərlik dərəcəsi, % («III»+«V»)	Təkrarsığortacıların payı çıxılmaqla zərərlik dərəcəsi, % («IV»)+ «V»)
I	II	III	IV	V	VI	VII
1	fərdi qəza və xəstəlik sığortası	21	22	60	81	82
2	tibbi sığorta	79	79	60	139	139
3	əmlakın yanğından və digər risklərdən sığortası	9	9	60	69	69
4	avtonəqliyyat vasitələrinin sığortası	43	42	60	103	102
5	dəmiryol nəqliyyatı vasitələrinin sığortası	-	-	60	60	60
6	hava nəqliyyatı vasitələrinin sığortası	4	16	60	64	76
7	yüklərin (nəqliyyat) sığortası	17	24	60	77	84
8	işçilərin dələduzluğu sığortası	-	-	60	60	60
9	avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	-	-	60	60	60
10	işəgötürənin məsuliyyət sığortası	-	-	60	60	60
11	ümumi mülki məsuliyyətin sığortası	43	77	60	103	137
12	işin dayanması ilə bağlı risklərdən sığorta	-	-	60	60	60
13	auditorların peşə məsuliyyətinin icbari sığortası	-	-	60	60	60
14	daşınmaz əmlakın icbari sığortası	24	2	60	84	62
15	daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	-	-	60	60	
16	avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	45	44	60	105	104

Bəzi sığorta sinifləri üzrə təkrarsığortacıların payı çıxılmaqla hesablanan zərərlik dərəcəsi 100%-dən artıq olmuşdur. Bu baxımdan bu sığorta sinifləri üzrə zərərlik dərəcəsinin aşağı salınması üçün müvafiq tədbirlər planının hazırlanması zəruridir.

## 26. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

“AtaSığorta” ASC-nin Nizamnamə Kapitalının daha 5.000.000 manat artırılması ilə 10.000.000 manata çatdırılması barədə Səhmdarın müvafiq qərarına uyğun olaraq, 27 fevral 2014-cü il tarixində emissiya üzrə növbəti hissə - 2 400 000 manat dəyərində 96 000 ədəd əlavə adi adlı, sənədsiz səhmlər səhmdar tərəfindən alınmış və “AtaSığorta” ASC-nin faktiki ödənilmiş Nizamnamə Kapitalı 10 000000 manat təşkil etmişdir. Müvafiq olaraq, 11 mart 2014-cü il tarixində Cəmiyyətin nizamnaməsinə dəyişikliklər edilmiş, “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 10 000 000 (on milyon) manat həcmində, hər birinin nominal dəyəri 25 (iyirmi beş) manat olmaqla 400 000 (dörd yüz min ) ədəd adi, adlı, sənədsiz səhmlərdən ibarət olmuşdur.